

Öncə bir xatırlatma. Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 9-da Ağdaş - Zараğan yolunun 40-cı kilometrliyindən başlayan (Qəbələ rayonu ərazisində) Böyük Pirəlli - Kiçik Pirəlli - Xırxatala - Cığatelli - Həməzelli avtomobil yolunun açılışında iştirak etmişdir. Rəsmi sənədlərdə qeyd edilirdi ki, 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolu tamamilə yenedən qurulub. Yerli sakinlər isə məsələni öz bildikləri kimi ifadə edirdilər: "Cənab Prezident Əşrəf yolunu əvvəlkindən on qat yaxşı bərpa etdirdi". "Əşrəf yolu" ifadəsi barədə bir az sonra.

... 1995-ci ilin əvvəlləri idi. Ulu öndər Heydər Əliyev "9 May Qələbə Günü"nün bayram kimi qəbul edilməsini bərpa edəndən sonra Nazirlər Kabineti xüsusi planlar hazırlamışdı. O zaman mən Dövlət Radiosunda işləyirdim. Hökumətin hazırladığı plan haqqında material hazırlamaq üçün Nazirlər Kabinetinin Mühəribə veteranları və Ağsaqqallar Şurasına (o zamanlar belə adlanırdı) getmişdim.

Orada İsgəndər İsgəndərov ad-soyadlı bir ağsaqqal (o, şamaxılı olduğunu demişdi) mənim qutqaşenli olduğumu biləndə bizim kənddə kolxoz sədri işləmiş Əşrəf Əlimirzəyev barədə heç

## El atası, qurucu kolxoz sədri

*Yaxud "Alimlər evi" yaratmış əmək qəhrəmanı*

zaman unutmayacağım bir xatirəni danışdı: "Altmışıncı illərin ortaları idi. Mən Qutqaşen Rayon Partiya Komitəsinin birinci katibi idim. Əşrəf Qəmərvan kəndindəki "Bakı fəhləsi" kolxozunun sədri idi. Öyrəndim ki, o, rayon rəhbərliyinə məlumat vermədən kənddə "Alimlər evi" tikdirir. Otağıma çağırdım və ən qabaqcıl rəhbərlərdən biri olmasına baxmayaraq, bəlkə də onun heç zaman eşitmədiyi acı sözləri dedim. Gözləmədiyim halda stulu götürüb üstümə hücumla keçdi. Yaxşı ki, otaqda başqa adamlar da var idi... O, fiziki cəhətdən mənəndən çox güclü idi... Çox qürurlu adam idi."

Ağsaqqaldan soruşdum ki, bəs, siz onu necə cəzalandırdınız

- Sonrakı il - 1966-cı ildə mən ona Sosialist Əməyi Qəhrəmanı adı verdirdim. "Verdirdim" deməyə haqqım var. Çünki o illərdə birinci katibin təqdimatı cavabsız qalmırdı. Həmin qərarımda "Alimlər evi"nin rolu az deyildi" - deyərək, ağsaqqal cavab verdi.

...Əslində, bu yazını "Məni aqronom, mühasib və ya zoo-



texnik kimi görmək istəyən insan" sərəlvəsi ilə qələmə almaq istəyirdim. Çünki Əşrəf dayı (60-70-ci illərdə bütün qutqaşenlilər onu məhz "dayı" deyərək çağırırdılar. Hətta "Azərbaycan gəncləri" qəzetinin tanınmış bir müxbirinin kəndimizdə ona "dayı" deyərək müraciət etdiyini də görmüşdüm) mənim oxumaq üçün Bakıya getməyimi istəmir, bilavasitə özüylə birlikdə Gəncəyə getməyimi, Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmaq üçün

erizə verməyimi məsləhət bilirdi: "Rektordan xahiş edərim, qəbul olunarsan, diplom alıb gələrsən, birlikdə işləyirik". Amma mən Bakıya getməkdə ısrarlı idim. Hələ də bilmirəm ki, həmin təsəvvürlə uduşmam, yoxsa uduzmuşam.

Söhbət Sosialist Əməyi Qəhrəmanı, 2 dəfə Lenin Ordeninə layiq görülmüş... (digər uğurlarını sadalamasam da, təhsilə göstərdiyi qayğıya görə "Qabaqcıl maarif xadimi" medalına layiq görülməsini xatırlatmalıyam) Əşrəf Əlimirzəyevdən gedir.

Əşrəf dayı rayonun Qəmərvan kəndində - "Bakı fəhləsi" kolxozunun sədri işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdi. Kəndin mənzərəli guşəsində tikilmiş "Alimlər evi" yaradıcı elm adamlarının ixtiyarına verilmiş, həmçinin bu dağ kəndini Ağdaş yoluna qovuşduran asfalt yol çəkilmiş, yolboyu bir neçə çayın üzərində körpü salınmışdı. O dövrdən əlli ildən çox keçməsinə baxmayaraq, rayon camaatı hələ də həmin yolu "Əş-

rəf yolu" kimi qəbul edir.

O, mənim doğulub böyüdüyüm Mirzəbəyli kəndində də öz prinsiplərinə sadıq qalaraq, Xanlar adına kolxozun sədri olduğu illərdə məktəb binası, xəstəxana, müəllimlər üçün yaşayış evi, uşaq bağçası, hamam tikdirmiş və kənd mərkəzindən Çuxur Qəbələ və İmamli kəndlərinə yol çəkdirmişdi. O illər üçün bu faktlar olduqca böyük göstəricilər idi.

Üstəlik, o, mənim gənc mexanizator kimi Moskva - SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə, rayon komsomol komitəsinin plenum üzvü kimi Bakıya, Respublika Komsomolunun XXIX qurultayına göndərilməyimin, kolxoz Xalq nəzarəti qrupunun sədri seçilməyimin təşəbbüskarı, rayonda çıxan "Qalibiyyət" qəzetində verilmiş istənilən yazımın "təbliğatçısı" idi. Ondan "Ədə, gedin, Məmmədcanın oğlunun kəndimiz haqqındakı yazılarını oxuyun, siz də kənd üçün nə isə etməyə çalışın" - sözlərini çoxları eşitmişdi.

Allah ona da rəhmət eləsin, 44 günlük İkinci Qarabağ müharibəsində şəhid olmuş nəvəsinə də.

**İttifaq MİRZƏBƏYLİ,**  
əməkdar jurnalist.  
"Xalq qəzeti",  
28 may 2024-cü il.

## Polad iradəli Polad

Qəhrəmanlıq tarixi xronologiyasının heç vaxt sönməyən işıqlarıdır. Vətən uğrunda şəhid olanlar bu xronologiyanın mayak nöqtə-sü-bərq vuran işıqlarıdır. Axı onla-

laları, qazilər, qəsəbənin vəzifəsindən asılı olmayaraq vətənpərvər insanları, məktəblilər, başqa rayonlardan gələn şəhid ailələri, müharibə iştirakçıları, şəhid qəh-



rin adları tarixin qan yaddaşında.

2020-ci ildə baş verən Tovuz hadisələri iyul terrocu da tarixi bir hadisə kimi hər bir azərbaycanlının eləcə də Azərbaycanı tanıyan başqa dövlətlərin, xalqların yaddaşında iz salmışdır. Başda general mayor, səngər generalı Polad Həşimov olmaqla 12 nəfər hərbiçilərimizin şəhadətə qovuşması (onların əksəriyyəti yüksək rütbəli hərbiçilər idi) torpaqlarımızın işğaldan təmizlənməsi üçün başlanan Vətən müharibəsinə bir "təkan" bir qiğılıcı oldu.

Iyulun 14-də Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anım günü keçirildi. İyul şəhidlərinin anım günü ölkənin hər bir guşəsində, xüsusilə İl Fəxri Xiyabanda keçirildi. O gün rayonumuzun Vəndam qəsəbəsində də hər il olduğu kimi eloğlumuz Polad Həşimovun anım günü qeyd olundu.

Bu qəsəbədə dünyaya göz açmış Polad Həşimovun anım tədbirində Qəbələ RİH-nin nümayəndələri hərbiçilər, şəhid ai-

ramamızın övladı Davud Həşimov və qohumları iştirak etmişlər. Tədbirdə şəhidlərimiz yad edilmiş, çıxışlar olmuşdur. Polad Həşimovun həyatı və fəaliyyəti haqqında məlumat dinlənilmişdir. Qəhrəmanımızın övladı Davud atası ilə bağlı xatirələrini danışmış, onun ideya və arzularını davam etdirməyi özüne müqəddəs borc bilmişdir. Həmçinin çıxış edənlər Poladın anasına-ailəsinə, əzizlərinə səbr, dözümlü arzulanmışlar.

Hər bir azərbaycanlının milli qüruru və fəxri olan Polad Həşimovun qəhrəmanlığı Zəfərin, Qələbənin qazanılmasının özü, vətənpərvər insanların - xüsusilə gənclərin döyüş şücaətinin ruh və inamvericisi olmuşdur.

Vətən Müharibəsinin başlanması və Zəfər çalınması üçün qəhrəmanımızın şəhadəti bir qiğılıcı olmuşdur.

Polad Həşimov hər kəsin yaddaşında, qəlbində əbədi yaşayır.  
**Tərənə ALMƏMMƏDOVA,**  
Vəndam qəsəbəsi.

Bu günlərdə bir qrup Qəbələ sakini düşmən işğalından azad olmuş Şuşa torpağına səyahət etmişlər. Səyahət edənlərdən biri Fərqanə müəllimə Şuşanın ən uca zirvəsinə qalxarkən həkim şəhidimiz, baş leytenant Aqşin Ənvərliyə həsr olunmuş, üz qabığında şəhidimizin şəklində olan kitabı da özü ilə götürmüş, səyahəti şəhidimizlə "birgə" etmişdi. Şuşanın ən uca zirvəsi Azərbaycan bayrağı ilə birgə jurnalist Bibixanim İsayevanın yazdığı "Ağ rəngin sehiri" kitabı Aqşinli "sözlər" ilə səyahət etmişdir.

Qəbələ rayon Kiçik Əmili kənd orta məktəbinin müəllimi Fərqanə Qasımova yazır:

"Aqşin Ənvərli, bilmirəm döyüşlər gedəndə Cıdır düzündə olmuşdunuz, ya yox, bu anı adına layiq uca yerdə ölümsüzləşdirmək istədim. Elə şəkil çəkən kimi də oralar ağappaq dumana büründü. O qədər qarışıq hisslər keçirir ki, insan... Bir tərəfdən qürurla baxırsan, bir tərəfdən göz yaşları ilə...Allah bütün şəhidlərimizin ruhunu şad etsin. O yerləri gəzdikcə daha dəqiq anlayırsan ki, onlara olan borcumuzu heç vaxt ödəyə bilməyəcəyik.

Ən uca yer ora idi... Şəkli orada çəkdim. Elə bil yuxu idi... İlk dəfədir bu yerden qayıtmaq istəmədim, axı şəhid ruhlarına çox yaxın idik. Duman ağlarında Aqşinin ruhu da əminəm ki, bizi görürdü...

Əziz müəllim! Kitabınız mənimlə piyada nə qədər yer gəzdi. Şuşada addım-addım, qarış-qarış. Bəzi borclar var ki, insanın qəlbini həmişə titrədir. Mənim üçün ən əsası şəhidlərə olan borcumuzdur. Ora ayağı dəyən hər bir insan bu halı yaşayır. Elə bil torpağa da ehtiyatla ayaq basırsan ki, nəse olar, inciyər. Həm də ətrafda hər şeyə baxmaqdan doymursan, sanki bir acgözlük yaranır...

## Şəhid haqqında kitab Şuşa səyahətində

Fəxr etmək, qəhərlənmək, içində tükənməyən bir nifrət qarışığı məyusluq... Məkrli düşməne sonsuz nifrət...

onların ruhları ilə görüşmək mənim arzum! Allah o torpaqlarda canını qurban edənlərə rəhmət eləsin! Özüm gedə bilməsəm də



Bu xalq olanları və şəhidləri unutmamalıdır. Bu səhflərin bir daha təkrarlanmaması üçün unutmamalıyıq...

Fərqanə müəllimənin qəlb doludur. Şuşa torpağını ziyarət etmək, şəhid ruhlarını duman şəklində görmək, igid eloğullarımızın da qanı hopmuş o torpaqları ziyarət etmək əlbəttə hər bir insanı bax beləcə təsirləndirər.

Şuşanı gəzmək, igid övladlarımızın qəhrəmanlıq məskənində

Aqşin qəhrəmanım məni Şuşada gəzdirdi. Kitabım mənəndən tez Şuşanın qonağı olub. Bu xoşbəxtlikdir - şəhidimizin ruhu dolaşan məkanı gəzmək, həm də göylərdə dolaşan şəhid ruhları ilə birgə! Bu isə hər adama nəsib olmur!

Nə yaxşı ki, vətənpərvər insanlar vardır! "Unutqanlıq bizə yad olmalıdır? məsələni həyatın ən ümdə sözü, fikri kimi seçən insanlar, məhz Fərqanə müəllimə kimi!  
**BİBİXANIM.**